



Fazail
İsmayıllı
Böyükkişi

(əvvəli ötən sayımızda)

*Əziz Əzimli mehribanlıqla
onun qolundan tutdu, oturacağa
doğru çəkdi.*

*- Həyacanlanma, - dedi, -
gəl, otur, bir az toxta, sualıma sa-
kit-sakit cavab ver.*

*Müəllif bu səhnədə Çiçeyin
çılğın məhəbbətlə müəlliminin
sevdiyini təsvir edir. Əziz Əzimli
yarı hirs, yarı nəsihətlə qızı dan-
layır.*

*- Belə hərəkət qız xeyləğinə
yaraşmir. Xahiş eləyirəm özünü-
zü əla alın, abırlı davranışın.*

Çiçək hönkürtüsünü təzələdi:

- Mən özümlə bacarımiram.

*Abırlı qızı kobudluqla özün-
dən aralayıb sərt danişdi:*

*- Mən işə ırsız, abırsız, sırtıq
qızları qətiyyən bənənmərəm! Bu
fikirdən daşının.*

*Çiyinləri tir-tir titrəyen Ciçək
divar küncüne sığındı. Sızılı ilə
ultimatum verdi:*


- Özümü öldürəcəyəm.

Əziz Əzimli qəzəbə qışkırdı:

*- O nə sózdü deyirsiz?! Ağlı-
nizi başınıza yığın! Sarsaq fikir-
lərdən daşının. Əziz Əzimli daha
otaqda dayanmadı. Əlini yellə-
yib, hırslı addımlarla otağı tərk
etdi. Dəhlizin qurtaracağında qə-
dər yeyin-yeyin, deyinə-deyinə,
başını yellədə-yellədə gəldi. Bu-
radə ayaq saxladı. Hissler burul-
ğanında qızın son sözleri qulaqlar-
ında təkrarlandı. Ağlını itirmiş
qız doğrudan da özüne xətər ye-
tirərdi, yox yerdə faciə törəyər-
di. Onu bu vəziyyətdə qoyub get-
mək olmazdı. Dərsdər cəxən qurtarmışdı. Bina bim-boş idi.
Qızın imdadına kim yetəcəkdi?*

Əziz Əzimli bunları qelbən
düşünüb, tələsik geriye döndü.
Ciçək heydən düşməndü. Güclü
hönkürtüsü həzinleyib xırıltıya
dönmüşdü. Bir az da belə davam
etsəydi faciə mütləq baş ver-
cəkdi.

Əziz Əzimli xoş sözlər qız-
nın könlünü almağı vacib saydı.



Qız yaxınlaşdı, qolundan tutub
məhribanlıq göstərərək "sən" ifa-
dəsinə keçdi:

*- Duraya, nə vaxtancən be-
lə oturacaqsan? Evə getmek la-
zımdı, binanın qapısı bir azdan
bağlanacaq.*

Çiçək dinmedi, yazıq-yazıq
inildədi. Səsi sanki dərin quyu-
nun dibindən qəldirdi.

Əziz Əzimli qorxuya düşdü.
Talaş-təşvişi gücləndi. Bir ağlısz
qız məni yox yerdə işə salacaq.

Onsuz da bələli başıma
bələ getirəcək. Çalışıb xə-
tanı özündən uzaqlaşdır-
maliyam. Qılıqla da, ya-
lançı vədlə də olsa vəziy-
yətdən çıxmaliyam. Ayri
bir çərə yoxdur. Səsinə
əlavə mehribanlıq, şirinlik
qataraq dedi:

*- Sən axı ağılli, tərbi-
yeli qızsan. Hami səni bə-
yənir. Müəllimlər sənin haqqında
xoş sözər söyləyirlər. Çalışqanlı-
ğını, davranışınızı, özünü aparma-
ğını tərifləyirlər. Başqalarına nü-
mune göstərirər. Elə menim
özüm də barəndə pis fikirdə de-
yiləm. İndi sənə ne olub? Niyə
yanlış hərəkətlərə yol verirsən?,
qızlıq qururuñuñ alçaldırsan?*

Çiçək sizliliq iniltisini dayan-
dırıldı. Müəlliminin mehriban dani-
şığından, ciyinlərindəki xoş tə-
masından, ya nədənsə, aram-
lıqla qırmıldandı. Bədənində dir-
çələs hiss edildi. Əziz Əzimli se-
vinərək təskinli sözərini qüvvət-
ləndirdi.

*- He, he sən həqiqətən sayı-
lib-seçilən qızlardansan. Fakultə-
mizin başını ucaldan tələbələri-
mizdənsən. İnanıram ki, gəncliyin
dumanlı, ad ləkələyən çılğın
hissərini başından çıxarıb, çalış-
qanlılığını artırıb, daha çox sevilən
qız olacaqsan. İndikindən qat-qat
artıq istəniləceksən.*

Çiçək əyilmiş qəddini nisbətən
dikəldi. Körpə uşaq kimi bur-
nunu çəkib, nəmdəncərmiş bir-birinə
yapılmış kipriklərini tə-
rəddütə araladı. Qaysağ bağla-
mış dodaqları çətin-çətin tərpəndi:

- Siz də istə... yəcək... siz?

Əziz Əzimli duruxdu, çərəsiz
təsdiqlədi.

*- Əlbəttə - dedi - çalışqan
təriyəli tələbəni hansı müəllim
isteməz?*

- Eh... Ciçeyin ağızı büzüldü

- Elə yox, yo-ox!

Əziz Əzimli "səhvini" tələm-

tələsik candərdi düzəldti.

- O mənada da istəyəcəyəm... Sən

gələcəkdə xoşbəxt olmağa həya-

tin şən yaşamağa layiq qızsan.

Çiçək israrla piçildidi:

- Özqəsiylə yox, sizinle!

Əziz Əzimli... səsinin yum-

san. İndi özünü səliqə səhmana
sal. Sözlərini yaylığında yaxşı-
yaxşı qurula, saçlarına siğal çək.
Görənlər yanlış fikrə düşməsin-
lər.

Çiçək məsləhətə dinməzcə
əmel etdi. Yola düşdülər. Həyatə
çixanda Əziz Əzimli geniş ve ra-
hat nəfəs aldı. Xətadan qurtardığı
 üçün Allah'a şükür etdi. Ciçək-
lə sağollasdı:

*- Daha burdan bəri özün tək
get. Bizi bir yerde görməsinlər –
dedi.*

Onu yola saldı. Üç-dörd ad-
dim atıb son tapşırığını verdi:

*- Yadından çıxartma məslə-
hətimi. Çılğın hisləri qov başın-
dan, bax onda menim məhbəb-
timi qazana bilərsən, – dedi.*

Əziz Əzimlinin o gün işdən
evə gec gəlməyi bacısını çox he-

bəh-bəhələ yeyib:

*- Əladan da – bir az yuxarı
qurbağalar daha səslerini batırı-
dədi.*

Baci bir elini üzünə söykeyib
qardaşından evə gəlməyinin sə-
bəbini soruşdu Əziz iş yerində
dərsdən sonra Çiçeyin ona eşq
elan etməsini olduğunu kimi bacı-
na danişdi. Bacısı heyretlə dillən-
di:

*- Allah sən saxla, Allah! Gor-
zamana necə xarab olub. Həmi-
şə eşitmişik oğlan qızı eşq elan
eləyər... İndinin qızlarisa arı-na-*

nı olduğu kimi Zümrüd xanıma
danişir, sonra qızın adını və han-
sı qrupda oxuduğunu və necə qız
olması bəredə ona məlumat qə-
tirməsini ondan xahiş edir. Zümrüd
xanım ona deyir ki, sən keç
içəri iş yoldaşımı səhəbat elə,
mənim fakultənin dekan müavini
olan qadınla çox yaxşı münasibət
var, ondan hər şeyi öyrə-
nərəm. Çox çəkmir ki, Zümrüd
xanım xoş xəbərlə qayıdaraq de-
yir ki, pis qız deyil, haqqında çox
xoş sözər eştidim, məni aparıb
uzaqdan onu göstərdilər. Gözü-

**Bu il 95 yaşı tamam olmuş
Vidadi Babanlıın "Sabahla ismaric"
romani haqqında təəssüratlarım**

Ədəbi, ədəbi sənət incisi...

yacanlandırdı. Buna görə başı
çox bələlər çəkən Balabacını qı-
namaq da olmazdı. O, bağının
başını yandıra-yandıra, kiprikləri
ilə çox qor götürə-götürə qardaş-
ni çox gözləmişdi. Qardaşı işdən

*musu ayaqlar altına atıb, özlər
oğlanlara girişirər. Bu böyük rü-
vayçılıqdır. Dünyannı axın gəlib
çatır deyəsən...*

*Baci-qardaşı ilə xeyli səhəbat
edəndən sonra, o, dedi ki, ay-*

mə çox fağırhal göründü. Balabac-
ci rəfiqəsinə təşəkkür edəndən
sonra dedi:

*- Çox sağlam, arxayınlasdırdın
məni. Gedək o qızı aralıdan sən
da mənə göstər. Gerisində özüm
əlac qıラam.*

Xülasə Zümrüd xanım Ciçə-
yi aralıdan Balabacıya göstərir,
Balabacı bir neçə gün səhərlər
universitetin həyatına gəlib göz



bir az gec gələndə, bir az ləngi-
yəndə, onu tənhalıq vahiməsi bü-
rūrūr, ürəyindən qara qanlar
axırdı. Adətən belə vaxtlarda bir
az gec də olsa telefonla gec gəl-
məsinin səbəbini bacısına bildi-
rirdi. Amma bu dəfə başına gələn
qəribə eşq məcarasından başı
elə qarışdı ki, macal tapıb bacısi-
na zəng edə bilmədi. Evə gələn-
də bacısının həddindən ziyanə
həyəcanlanmış gördü ve bacısi-
nın məzəmmət dolu baxışlarıyla
qarışındı. Bacısında evə gec
qəldiyinə görə üzr istədi, yağınlıq-
da telefon olmadığını dedi. Ba-
cisı dili-dodağı təpiyə-təpiyə de-
di ki, məətələm o necə yer idi ki
orada zəng etməyə telefon tapıl-
madı? Əziz Əzimli bacısının kön-
lünə açmaq üçün dedi ki, a bacı
bəzən gözlənilməz işlər baş ve-
rir, adam lənqiməli olur, qorxma
bir iş idi oldu keçdi. Sən mənim
ən eziz istəklə əvəz olunmaz ba-
cımsan, daha məndən sarı qorx-
ma, indən sonra qapımızı xoş-
bətlik əlləri döyəcək, xoşbətlik
əlləri açacaq, ümid çirağın gür
yanacaq, yaman acmışam, lap
acıdan ölürem. Qarnımda qur-
bağalar qür-qür quruldaşır. Səh-
bətimiz qalsın yeməkdən sonra-
ya. Bacısı dərhal mətbəxdə sürfə
acıdı. Əziz bacısının bişirdiyini

*qardaş sənə məndə, dostlarında
vaxtını çox yələ vermə, evlən de-
dik, sən də hey qoyun aspirantur-
rani bitirm, müdafiə eləyin, elmi-
dərəcə alım, iş yerimi bərkidim,
mütələq evlənəcəyəm – dedin, –
amma evlənmədin yazılıq-yazıq
bacım nigaranlıqlıdan qurtarma-
din, dərdinin üstünə dərd yüksə-
din, - deyir.*

Əziz ələ təqsirini boy-
nuna alıb deyir ki, a bacı çox ba-
şı soyuqluq eləmişən, bu yara-
maz qızdan qurtaran kimi mütələq
subaylığın daşını atacağam, sən
də mənə kömək elə, o qızdan ca-
nımı qurtardı.

Nəhayət, Əziz Əzimli bacısına
deyir ki, sənin rəfiqən Zümrüd
xanım bizim universitetin kitab-
xanasında işləyir. Onun həm mü-
əllimlər, həm də tələbələrlə çox
yaxşı münasibəti var. Sən ondan
mənə eşq eləyən tələbəni Ciçək
haqqında bütün məlumatları öy-
renə bilərsən. Səhəri bacı qarda-
şını işe yola salandan sonra özü
də universitetin kitabxanasında
rəfiqəsi Zümrüd xanımla görüşür.
Xoş-beş on beşdən sonra Zümrüd
xanım deyir ki, nə əcəb evi-
mizə yox, iş yerimə gəlmisən.
Balabacı cavab verir ki, buralıq
işim var. Sonra Balabacı qarda-
şının başına gələn eşq məcarası-

qoyur, qızın təklənib boynu bü-
küklə gəzməsi, heç kimlə danişib,
güləməsi, həmişə başı aşağı
yeriməsi qəlbini ağradır, ona get-
dikcə mehrini salır və əhvalına
ürəyi yanır. Nəhayət bir gün qız
dərsdən çıxıb tək-tənəha evlərinə
gedəndə ona mehribanlıqla ya-
naşıb onu xoş sıfətlə dindirib
onunla tanış olub, deyir: "Qorxma
gəşəng qız. Özünü ələ al. Sən-in-
lə bir balaca səhəbatım var". Qız
səsi titrəyətitrəyə:

*- Siz kimsiniz? – deyə soru-
şur.*

*Balabacı Ciçək barədə ürək-
dən gəlmə xeyli xoş sözər söylə-
yəndən sonra deyir:*

*- Sənin sevdilərin Əziz müəlli-
min bacısıyım, adımlı da Balaba-
cıdır. Sənin barəndə hər şeyi öy-
rənmişəm. Özünə də neçə gün-
dür fikr verirəm. Üreyimə yatan
qızsan, adını da biliram. Özüna
oxşayır. Təzə-ter ciçəksən.*

*Qız bərk həyacanlandı. Bo-
ğazını qəhər boğdu, əlləri ilə
üzünü örtüb içiñ-icin hıçqırı.
Göz yaşları barmaqlarının arası-
ni ıslatdı və birdən çönbü Bacı-
nın boynuna sarıldı.*